

Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar
ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

Dünya haqq səsimizi eşitməyinçə buradayıq

Erməniləri "müdafie" edənlər, onları qızışdırıb üstümüzə qaldıran "böyük" dövlətlər bu mənfur millətin bu torpaqlarda sonradan məskunlaşdıqlarını yaxşı bilirlər. Bu millətin özgələrinin maşası, etibarsız və hər an xəyanətə hazırlığından hazır olduğunu bütün dünya bilir.

Elə bu xüsusiyyətlərinə görə də türkün düşmənləri ermənilərdən həmişə türklərə qarşı bir alət kimi istifadə ediblər. Özünü yaziq, mazlum göstərən bu millətin mayası xəyanətlə, yalanla, riyakarlıqla yoğrulub. XX əsrin əvvəllərində Türkiyədə, Cənubi Qafqazda, İranda müsəlmanlara qarşı ermənilərin törətdikləri qətlamlar, XX əsrin sonunda insanlığın faciəsi olan Xocalı soyqırımı erməni vandalizminin tarixdə qanlı nişanələridir.

1990-ci illərdə Azərbaycan hakimiyətində yaranan siyasi xaosdan, hakimiyətsizlikdən istifadə edən Ermənistən Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin hərbi dəstəyi ilə torpaqlarımızın 20 faizindən bir qədər çoxunu işğal etdi, bir milyona yaxın soydaşımızı öz yurdundan didərgin saldı. Erməni vəhşiliyi təkcə bununla bitmədi. Müvəqqəti qələbə bu vandalları o qədər insanlıqdan çıxardı ki, işğal etdikləri ərazi-lərdə tarixi abidələrimizi, dini ocaqlarımızı məhv etdilər, evlərimizi xarabaza cevirdilər. Əsir götürdükləri beş min nəfərə yaxın soydaşımızı amansızlıqla qətlə yetirdilər. Bəzən diri-dirisi torpağa basdırıldılar.

44 günlük Vətən mühəbəsindəki qələbəmizdən sonra da Azərbaycan dövləti humanizm və insanlıq naminə ermənilərə sülh təklif etdi, barışq üçün el uzatdı. Amma ermənilər sehvərini anlayıb tutduqları yoldan geri çəkilmək əvəzinə riyakarlıqlarını davam etdirəmək yolunu tutdular. Yenidən revanş götürmək həvəsinə düşdülər. Təxribatlar törədib qan saldılar. Torpaqlarımızda soyğunluq, talançılıq niyyətlərini daha acgözlükle davam etdirib, onlara humanitar məqsədlər üçün verilmiş Laçın yolu-

lündən təbii sərvətlərimizi talaan etmək möqsədilə istifadə etdilər. Yenidən qan tökmək üçün bu yoldan torpaqlarımıza silah-sursat daşındı... Vətənpərvər gənclik sərvətlərimizin talaanmasına "yox" demək möqsədilə etiraz aksiyası keçirməyə başlayandan erməni həyasızlığı daha da artdı. Dünyaya "blokada"da olmaları barədə səs saldılar. Dünya ictimaiyyətini çəşdirmaq üçün "humanitar böhrandan", dərman çatışmazlığından, soyuqdan ölmələrindən, ac qalmalarından danışdılar. Dəməşələri də bu erməni arsılığınə dəm tutmağa çalışıdilar. Bir soruşan olmadı ki, "bağlı yolla" separatçılardan lideri Araik Arutyunyan Fransaya necə gedə bilib. Hansı yollardan keçib? Muzdlu mitinqçilər Ermənistəndən Xankəndiyə necə keçib gedir? Azərbaycanın sərvətlərini talayan xarici şirkətlərə, Qarabağ ekoloji fəlakət zonasına çevirənlərə "dur" demək əvezinə bizimlə "yol" davası çəkdilər. Unutdular ki, bu torpaqları erməni işğalından azad etmək üçün minlərlə insan canını fəda edib. Şəhid qanı ilə suvarılmış bu torpaqlarda bundan sonra kimlərsə ağılıq edə bilməz. Biz bu torpağın sahibləri olduğumuzu canımızı vərərək sübut etmişik. Separatçılardan yurdumuzda apardıqları talançılığa "yox" demək möqsədilə başladığımız dinc etiraz aksiyası havanın şaxtalı olmasına baxmayaraq davam edir. Tələbərimiz yerinə yetirilməyənə kimi Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası birmənalı olaraq davam edəcək. Aksiyada üç dildə "Azərbaycan oyaqdır, sərvətinə də yaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop eco-terror!", "Bereqite prirodu!", "Gkoüdü net! Monitorin da!" şüurları səsləndiririk. Akciya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Tələbimiz ekoloji cinayətə son qoyulmasıdır. Bizim qanuni tələblərimiz yerinə yetirilənədək dinc aksiyamız davam edəcək.

Taleh KƏRİMZADƏ,
Azərbaycan könüllüsü

